



Güvənli Həyat Sığortası üzrə Şərtlər

Sığorta təminatı

Bu sığorta şəhadətnaməsi aşağıdakı hallarda sığorta təminatı verir:

- Sığorta olunan şəxsin istənilən səbəbdən ölümü
- Aşağıda göstərilən sağalmaz xəstəliklərdən birinin diaqnozunun qoyulması:
 - Xərçəng (bütün mərhələlər)
 - İnsult
 - Miokard infarktı
 - Aorto-koronar şuntlama
 - Böyrək çatışmazlığı
 - Orqan transplantasiyası
 - İflic

Sığorta məbləği və ödəniş qaydası

Hadisə növü	Ödəniş məbləği
İstənilən səbəbdən ölüm	Sığorta məbləğinin 100%-i
Xərçəng (III və IV mərhələ)	Sığorta məbləğinin 100%-i
Xərçəng (I və II mərhələ)	Sığorta məbləğinin 50%-i
Digər sağalmaz xəstəliklər	Sığorta məbləğinin 100%-i

Qeyd: Xərçəngin I/II mərhələsi üzrə ödəniş verilmişsə və sonradan III/IV mərhələ təsdiqlənərsə, sığorta məbləğinin qalan 50%-i ödənilir.

Sığorta haqqı

- Sığorta haqqı bir dəfəlik qaydada müqavilə qüvvəyə mindikdən dərhal sonra ödənilməlidir.
- Sığorta haqqı ödənilmədiyi halda şəhadətnaməyə avtomatik xitam verilir.

Sığorta ödənişinin verilməsindən imtina halları

- Baş vermiş hadisənin qanunvericiliyə, 29.11.2022-ci il tarixində Azərbaycan Respublikasının Mərkəzi Bankı ilə razılaşdırılmış "Meqa Həyat Sığorta" ASC-nin "Həyat sığortası qaydaları" və 03.02.2021-ci il tarixində razılaşdırılmış "Sağalmaz xəstəliklərdən sığorta" qaydaları-na və ya sığorta şəhadətnaməsinə əsasən sığorta hadisəsi hesab edilməməsi;
- Sığorta predmeti, həmçinin sığorta olunan şəxs və (və ya) sığorta hadisəsi barəsində sığortalının Sığortaçıya qəsdən yanlış məlumat verməsi nəticəsində Sığortaçının sığorta riskini qiymətləndirmək, həmçinin sığorta hadisəsinin səbəblərini və (və ya) dəyən zərərin həcmi müəyyənləşdirmək imkanından tam və ya qismən məhrum olması;
- Azərbaycan Respublikasının Mülki Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətlər Məcəlləsində və Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulmuş məsuliyyəti istisna edən hallardan başqa, Sığortalının, Faydalanan şəxsin, Sığorta olunanın, müvafiq hallarda zərərçəkənin müvafiq hadisənin baş verməsinə yönələn qəsdən etdiyi hərəkəti və ya hərəkətsizliyi, habelə hadisə ilə birbaşa səbəb əlaqəsində olan qəsdən cinayət törətməsi;
- Sığortaçıya və ya onun nümayəndəsinə sığorta hadisəsi ilə əlaqəsi olan məlumatı sərbəst əldə etmək imkanı yaratmaq tələblərinə əməl edilməməsi nəticəsində Sığortaçının hadisənin sığorta hadisəsi olub-olmamasını müəyyənləşdirmək imkanından məhrum olması və sığortaçının sığorta hadisəsinin baş verməsi səbəblərini araşdırmasına Sığortalı, Sığorta olunan, Faydalanan şəxs tərəfindən maneçilik törədilməsi;
- Sağ qalma müddəti Sağalmaz Xəstəliklərdən birinin ilk dəqiq diaqnozundan sonra 28 gündür. Sığorta olunan şəxsin Sağalmaz Xəstəliklərdən birinə ilk dəfə dəqiq diaqnoz qoyulduğu tarixdən etibarən ən azı 28 (iyirmi səkkiz) təqvim günü sağ qalması tələb olunur. Bu müddət ərzində sığorta



olunan şəxs vəfat edərsə, bu hal sığorta hadisəsi kimi qəbul edilmir və müvafiq ödəniş nəzərdə tutulmur;

- Təminat verilən bütün xəstəliklər üzrə 3 ay gözləmə müddəti tətbiq edilir. Sığorta müqaviləsi qüvvəyə mindiyi tarixdən etibarən Təminat verilən bütün Sağalmaz Xəstəliklər üzrə 3 (üç) aylıq gözləmə müddəti tətbiq edilir. Bu müddət ərzində sığorta olunan şəxsə hər hansı təminat verilmir və bu dövr ərzində aşkarlanan xəstəliklər üzrə sığorta ödənişi həyata keçirilmir;
- Sığorta olunan şəxs aşağıda qeyd olunan xəstəliklərdən hər hansı biri ilə xəstələnmiş, bu xəstəliklər üzrə diaqnoz almış və ya müalicə olunmuşdursa, bu halda sığorta təminatı qüvvəyə minmir və sığorta ödənişi həyata keçirilmir: xərçəng, insult, miokard infarktı, aorto-koronar şuntlama, böyrək çatışmazlığı, orqanların transplantasiyası, iflic, mitral qapaq çatışmazlığı, dağınıq skleroz, ağır yanıqlar, görmə və ya eşitmə qabiliyyətinin itirilməsi, nitq qabiliyyətinin itirilməsi, aorta əməliyyatı, bakteriyal meningit, ensefalit, motor neyron xəstəliyi, Parkinson xəstəliyi, polimielit, koma;
- Xərçəng xəstəliyinin 1, 2-ci mərhələlərinə görə sığorta məbləğinin 50%-i həcmində ödəniş verildiyi təqdirdə, sığorta müddəti ərzində 3, 4-cü mərhələ diaqnozu qoyulduğu halda (ağırlaşma) sığorta məbləğinin qalan 50%-i həcmində ödəniş verilir. Həmçinin, xərçəng xəstəliyinin 1, 2-ci mərhələlərinə görə 50% ödəniş verildiyi halda, xərçəng xəstəliyindən başqa digər xəstəliklər üzrə diaqnoz qoyulduqda, sığorta məbləğinin qalan 50%-i həcmində ödəniş həyata keçirilir.
- Sığorta ödənişi verildikdən sonra sığorta məbləği sığorta ödənişi həcmində azalır. Sığorta məbləğinin azaldılması sığorta hadisəsi baş verdiyi tarixdən tətbiq olunur.